



Bu bir xalq qəzetidi

ƏDALƏT

Hulusi Akar: ABŞ öz səhvini düzəltməlidir



ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı "soyqırım" ifadəsini işləməsi tarixi həqiqətləri inkar və təhrif etməkdən başqa heç bir mənə daşmır.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın bəyanatında deyilir.

O bildirib ki, "soyqırım" ifadəsindən istifadə edənlər dünya tarixinə və öz tarixlərinə nəzər salmalıdır. "Tarixi hadisələr siyasiləşdirilməməlidir. Bunun başda Türkiyə-Ermenistan və türk-erməni əlaqələri olmaqla regionda sülhə mənfi yöndə təsiri olacağı şübhəsizdir. Bölgəmizin sabitliyi erməni diasporu və onu öz mənafeləri naminə istifadə etməyə çalışan ölkələrin yox, region ölkələrinin, Türkiyə və Ermenistanın ortaq məsələsidir".

Müdafiə naziri onu da qeyd edib ki, ABŞ öz səhvini düzəltməlidir.

Rektor: "Saxta "erməni soyqırımı"nın qəbul edilməsi ikili standartların bariz nümunəsidir"

Bax: səh.3

TOYLARI, YASLARI BASANIN ÖZÜNÜ BASDILAR



Videolar paylaşılmışdı, Şəmkinin icra başçısı Alimpaşa Məmmədov şəxsən özü toy və yas eləyənlərin evlərinə basır və dağıdır, camaatı da yığır aparır polisə. Təbii ki, bu videoları başçının özü çəkdiydi ki, rayonda necə qayda-qanun yarıdır.

Amma keçmiş millət vəkili, jurnalist Etibar Hüseynov da bir video paylaşmışdı ki, başçı 50-60 nəfərlə bir məclisdə oturub necə yeyib-icir. Amma nədənsə o videodan sonra başçıya gözün üstə qaşın var deyən olmadı.

İndi oxuyuram ki, "qara maskalılar" Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, toyu, yası basan Alimpaşa Məmmədovun özünü basıblar. Bu da belə!

Üç general ehtiyata buraxılıb



Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad olunub. Adalet.az-ın məlumatına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev təqaüdə göndərilib.

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.

Day səhiyyə nazirinin məşur işləməkdən yorulmuş Şirəliyev almayacaq. Hələ ki bu məşur Teymur Musayevə verəcəklər.



İradə TUNCA

Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz



Əgər yaranışdan fərq varsa, əgər həttə söyüslərə də məhəl bu nüanslar mütləq əlavə olunursa, necə ayracaq ki, cinslərin ayrı olmadığımı? İstər-istəməz gözünə girəcək adamların... Və əgər insanın yaranmasının təməli bu iki insandan asılıdırsa - erkəkdən və dişidən... Hamının qızı da ola bilər, oğlu da... Ya da ayrica qızı, ya da oğlu... Və bu günləri xüsusilə seçib də insanları zərif qəlbini həzrin-həzrin tırtırmaq da nə fayda verəcək? Fiziki güc mütləq öz təsirini göstərəcək. Həyat-bacada ya bir yumruq, ya bir tək dəyəcək mütləq. Və yalından "mən çox nəzakətliyəm" deməklə dəyişəsi deyil. İnsan ancaq güclü olanda qarşındakı səndən çəkinir. Bu gücü isə sonradan maddi, mənəvi nələrsə əvəz edə bilər. Dostumuz Aydın Can qəşəng sözlər yazıb dünənkə postunda - ancaq sözdü də...

Necə olsun bəs? Nə təklif edir? Sabahdan hamı qayda-qanunla yaşayacaq? Kimsə oğurluq etməyəcək? Kimsə kiminsə malına (bütün mənalarla) əl uzatmayacaq? Bunlar əlbəttə xəyaldır. Güc varsa qarşısına güclü çıxmırsan. İndi isə güc elmdədir. Hünər varsa bunu təmin etmək lazımdır. Bunu təmin edəcək insan isə bəşəriyyətin fiziki cəhətdən güclü hissəsidir. Vədicən-flan söhbəti də keçməyəcək... İnstinktlər mövcuddur... Allah belə yaradıb...

Qəşəng sözlərin təsiri tez gedir. Nə qədər vəcdə gəlsəniz də...

Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz.

O da yoxdur.

Bu bir xalq qəzetidi

www.adalet.az



ƏDALƏT

Qurucusu: Adil Minbaşıyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-cı ilin iyulundan çıxır

№ 45 (5877) 27 aprel 2021-ci il

Qiyməti 30 qəpik

Prezident: "Hazırda Zəngəzur nəqliyyat dəhlizi üzərində çalışırıq"



Bax: səh.2

Hikmət Hacıyev:

"Soyqırım" ifadəsindən istifadə ABŞ hökumətinin tarixi səhvdir

"Heç nə Holokostla müqayisə oluna bilmir. Erməni lobbicilərinin yalançı təbliğatına münasibətdə "soyqırım" ifadəsinin istifadə edilməsi ABŞ hökumətinin tarixi səhvdir".

Adalet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "İsraelləşmə" müsahibəsində bildirib.



Bax: səh.2

Mehman CAVADOĞLU

Yası toy-bayrama döndərən açıqlama

Baydenin "Ağ ev" in sükamı arxasına keçdiyi gündən erməni soyqırımını tanıyacağını ehtimal edənlər çox idi. Ona görə yox ki, bu onun seçiqabağı vədlərindən biriydi. Ölkədəki şoxsaylı erməni seçicilərinin səsini almaq üçün ən azı son 30-40 ildə bütün şanslı namizədlər bu cür vədlər versələr də, sonradan dövlət maraqlarını nəzərə alaraq öz sözlərini tutmamışdılar. Ancaq danışıqlarına və hərəkətlərinə nəzərət imkanında olmayan bu zatın prezident kürsüsündə oturduğu 3 ay ərzində ölkəsinin ən vacib hərbi-strateji müttəfiqi olan bir dövlətin başçısıyla heç bir ünsiyyət qurmamasının, onu yalnız həmin məşur çıxışından bir gün əvvəl "yada salması"nın arxasında hiyləgər bir niyyətin dayanmış olduğunu, uydurma "genosid" in tanınacağıyla bağlı bir sıra mətbuat orqanlarına sızdırılan informasiyalardan əvvəl də başa düşmək çətin deyildi.

Bax: səh.3

CO BAYDENİN ÇIXIŞINDAN SEVİNDİRİYƏ DÜŞƏN ERMƏNİLƏR



Ermənistan "bacı" deyən Fransanın Saint-Die-Des Vosges qəsəbəsində 4 nəfərlik türk ailəsinə hücum ediblər. Teleqraf.com-un verdiyi məlumata görə, ailənin 4 üzvü də ağır yaralanıblar, hətta biri əməliyyat edilib.

Və təbii ki, cəzasız qalacaqlar, çünki Makronun duxu çatmaz bacısı uşaqlarına bir söz desin.

İNDİ BU PULU KİM ÖDƏYƏCƏK?!

2011-ci ildə "Xural" qəzetinin baş redaktoru, tanınmış jurnalist Əvəz Zeynallı həbs edildi və məhkəmənin hökmi ilə 9 il müddətinə azadlıqdan məhrum edildi. 2014-cü ildə isə Möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə əfv edildi. Və Əvəz Zeynallı tapdalanmış hüquqlarının bərpası üçün üz tutdu Avropa İnsan Haqları Məhkəməsinə.

Və nəhayət, bu günlərdə Avropa İnsan Haqları Məhkəməsi ona bəraət verdi və Azərbaycanı Əvəz Zeynallının xeyrinə 10 min avro cərimə elədi.

İndi məsələ nədir? İndi bu cəriməni Azərbaycanın dövlət büdcəsindən ödəyəcəklər, yoxsa onun işini aparın müstəntiqlərdən və hakimlərdən?

Bizim fikrimizcə, bu cəriməni hökumət yox, həmin müstəntiqlər və hakimlər ödəməlidir. Başqalarına da görk olsun.

ƏCNƏBİ KOMİTƏ SƏDRİ GƏLƏNDƏN HAKİMLƏRİMİZ GÜL VURUR

Deməli, özümüzünkülərə inanmadılar, AFFA hardansa bir əcnəbi tapdı Frist Ştuklik, gətirdi qoydu Hakimler Komitəsinə sədr, guya bu Frist hər şeyi düzəldəcək. Necə ki milli komandamıza gətirib əcnəbiləri baş məşqçi qoyublar,sağ olsunlar, onlar da mil-



li komandamızı düzəldilər. "Sabah"la "Nefçi"nin oyununda hakimin sərişsizliyi hər iki komandaya böyük zərər oldu. Qorxuram dostum Xəqani Məmmədov çıxsa televizyonlara və hakimə haqq qazandıra. Vallah, Xəqani Məmmədov özü komitənin sədri olanda hakimlerimiz daha məsuliyyətli idi.

OBƏƏƏ! DÜNYA VARMİŞ!

Hər il hələ aprelin 24-nə çox qalmış Türkiyə, eləcə də bütün Türk dünyası bir intizar içində yaşayırdı ki, dünyanın bir nömrəli "vor zakon" dövləti ABŞ-ın prezidenti "soyqırım" ifadəsini işlədəcək, yoxsa yox? Gözləyirdik-gözləyirdik, gəcə yatmırdıq və nəhayət, eşidirdik ki, "soyqırım" deməyib, "böyük fəlakət" deyib rahatlaşdırdıq. Və növbəti ilin 24 aprelinə hazırlaşdırdıq.

Bu il də belə oldu. Gözlədik-gözlədik... Və ABŞ-ın çiçəyi və həyatı burnunda prezident Co Bayden ermənilərin və havadalarının uydurduğu "soyqırım" kəlməsini işlətdi. Ermənilər sevincdən tökülüşdülər küçələrə, xoşbəxt oldular, sanki önləri dirilmişdi.

Bax: səh.2

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bufetçi Anar dılox oturub, soruşur ki, "Anar niyə kefin yoxdu?". Anar:

- Vəli, 5 gündü bir ləyən



paytaxt salatı düzəltmişəm qalıb.

İndi bilmirəm köhnə salatı necə satım.

Vəli:

- Aye, üstünə "qədim paytaxt salata" yaz, sırı getsin.

Bax: səh.2

Bax: səh.2

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqları olub



Aprel 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqları olub.

Telefon danışıqları əsasında dövlət başçıları ABŞ Prezidenti C. Baydenin qonarması "erməni soyqırımı" ilə əlaqədar verdiyi bəyanatını qınadı.

Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı.

Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbul edilmez hesab etdiyini vurğuladı.

Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün səhələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etdilər.

Prezident: "Hazırda Zəngəzur nəqliyyat dəhlizi üzərində çalışırıq"

"Bu yaxınlarda mən növbəti on il üçün iqtisadi-sosial inkişafı bağlı milli prioriteti müəyyən etmişəm ki, buraya rəqabətli insan kapitalı və müasir innovasiyaçı məkan, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi də daxildir".

Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün iqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışında bildirdi.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusunda.

"Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhvə verir. Hazırda biz Azərbaycan üzərindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olaraq Zəngəzur nəqliyyat dəhlizi üzərində çalışırıq. Bu dəhliz Azərbaycan Avrasiyanın nəqliyyat və lojistik mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirik".

"Azərbaycan əhalisinin 14 faizi vaksinasiya olub"

"COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub. Azərbaycan hökuməti ilk günlərdən pandemiyaya ilə mübarizə istiqamətində zəruri addımları atıb".

Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün iqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışında deyib.

Dövlət başçısı bildirdi ki, koronavirusun iqtisadiyyata təsirinə azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlılığın təmin olunması məqsədilə geniş iqtisadi-sosial paket təqdim edildi.

"Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu gündə 1.4 milyon vaksın istifadə edilmiş ki, bu da əhəlimizin 14%-ni təşkil edir. Lakin yalnız milli səviyyədə həyata keçirilən sayılır dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi sayılarının önündə gedir. Qoşulmamıza Hərəkatının sədri qismində Azərbaycan 2020-ci ilin may ayında Qoşulmamıza Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüsünü etmiş və onu uğurla keçirib. Bizim təşəbbüsümüzün ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. "Vaksın millətçiliyi" və vaxtın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətli bölgüsü bizə derindən narahət edir. Dünyada mövcud vaxtın 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilmiş. Azərbaycan həm Qoşulmamıza Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksınların ədalətli bölgüsü və vaksınların inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir".

İlham Əliyev tərəfdaş ölkələrə çağırış etdi

"1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməyib".

Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün iqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda təqdim edilən çıxışında deyib.

"Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması saylarına qoşulmağa dəvət edirik. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə, həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Ermənistanın Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməyəcəyi dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistanla qarşı-çarşı heç bir təzyiq olmayıb və sanksiyalar tətbiq edilməyib", - deyər Prezident bildirdi.

"Rusiya Arutunyanı həbs edib Azərbaycana təhvil verməliydə"

Xankəndindəki Vətən Müharibəsindən əvvəl mövcud olmuş qondarma erməni rejiminin separatçı rəhbəri, Azərbaycanın "Xüsusi təhlükəli cinayətkar" kimi beynəlxalq axtarıya verdiyi Araik Arutunyanın bu günlərdə Rusiyaya etdiyi gizli səfər cəmiyyətimizdə böyük narazılıqla qarşılandı. Hərbi cinayətkarın Moskva və Rusiya rəsmiləri müəmmal səfərinə üstündən sükutla keçərək KİV-in suallarına cavab verməkdən imtina edirlər.

Azərbaycan ictimaiyyətinin narahət edən əsas məsələ Arutunyanın Rusiyaya necə səfər etmişdir. Çünki, qondarma separatçı rejiminin rəhbəri, istərsə də, 44 günlük müharibə dövründə Araik Arut-

cavab verilməsi üçün çağırılmayıb: "Bu səfər kimlər tərəfindən təşkil olunur və onun məqsədi nədir? Araik Arutunyan Rusiyaya hansı ölkənin pasportu ilə gəlib? Separatçının nə olduğunu öz təcrübəsində görənlər Rusiyaya belə şəxslərə axtarıla bilməz. Rusiyaya axtarıla bilməz. Bu, həm də Azərbaycanın qarşı hörmətsizlikidir. Çünki Azərbaycan ərazisində onunca separatçı qurumun başçısı kimi onun barəsində Azərbaycan qanunlarına əsasən axtarış elan olunub. Eyni zamanda Araik Arutunyan müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edib, müharibə cinayətkarıdır. Bu səfər və səfər çərçivəsində keçiriləcək görüşlər Azərbaycanın suverenliyinə qarşıdır, suverenliyimizə hörmətsizlikdir. Arutunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

"Araik Arutunyanın hərbi cinayətkarıdır, Azərbaycan da onu haqlı olaraq beynəlxalq axtarıya verib. Beynəlxalq axtarıla bilməz. Bu, həm də Azərbaycanın qarşı hörmətsizlikidir. Çünki Azərbaycan ərazisində onunca separatçı qurumun başçısı kimi onun barəsində Azərbaycan qanunlarına əsasən axtarış elan olunub. Eyni zamanda Araik Arutunyan müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edib, müharibə cinayətkarıdır. Bu səfər və səfər çərçivəsində keçiriləcək görüşlər Azərbaycanın suverenliyinə qarşıdır, suverenliyimizə hörmətsizlikdir. Arutunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi. "Araik Arutunyanın hərbi cinayətkarıdır, Azərbaycan da onu haqlı olaraq beynəlxalq axtarıya verib. Beynəlxalq axtarıla bilməz. Bu, həm də Azərbaycanın qarşı hörmətsizlikidir. Çünki Azərbaycan ərazisində onunca separatçı qurumun başçısı kimi onun barəsində Azərbaycan qanunlarına əsasən axtarış elan olunub. Eyni zamanda Araik Arutunyan müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edib, müharibə cinayətkarıdır. Bu səfər və səfər çərçivəsində keçiriləcək görüşlər Azərbaycanın suverenliyinə qarşıdır, suverenliyimizə hörmətsizlikdir. Arutunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi. "Araik Arutunyanın hərbi cinayətkarıdır, Azərbaycan da onu haqlı olaraq beynəlxalq axtarıya verib. Beynəlxalq axtarıla bilməz. Bu, həm də Azərbaycanın qarşı hörmətsizlikidir. Çünki Azərbaycan ərazisində onunca separatçı qurumun başçısı kimi onun barəsində Azərbaycan qanunlarına əsasən axtarış elan olunub. Eyni zamanda Araik Arutunyan müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edib, müharibə cinayətkarıdır. Bu səfər və səfər çərçivəsində keçiriləcək görüşlər Azərbaycanın suverenliyinə qarşıdır, suverenliyimizə hörmətsizlikdir. Arutunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi. "Araik Arutunyanın hərbi cinayətkarıdır, Azərbaycan da onu haqlı olaraq beynəlxalq axtarıya verib. Beynəlxalq axtarıla bilməz. Bu, həm də Azərbaycanın qarşı hörmətsizlikidir. Çünki Azərbaycan ərazisində onunca separatçı qurumun başçısı kimi onun barəsində Azərbaycan qanunlarına əsasən axtarış elan olunub. Eyni zamanda Araik Arutunyan müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edib, müharibə cinayətkarıdır. Bu səfər və səfər çərçivəsində keçiriləcək görüşlər Azərbaycanın suverenliyinə qarşıdır, suverenliyimizə hörmətsizlikdir. Arutunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi. "Araik Arutunyanın hərbi cinayətkarıdır, Azərbaycan da onu haqlı olaraq beynəlxalq axtarıya verib. Beynəlxalq axtarıla bilməz. Bu, həm də Azərbaycanın qarşı hörmətsizlikidir. Çünki Azərbaycan ərazisində onunca separatçı qurumun başçısı kimi onun barəsində Azərbaycan qanunlarına əsasən axtarış elan olunub. Eyni zamanda Araik Arutunyan müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edib, müharibə cinayətkarıdır. Bu səfər və səfər çərçivəsində keçiriləcək görüşlər Azərbaycanın suverenliyinə qarşıdır, suverenliyimizə hörmətsizlikdir. Arutunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Osuza da həqiqət ortadadır. Onu da etiraf etməzlər", - deyər partiya sədri əlavə etdi.

Aqil ABBAS

OBƏƏƏ! DÜNYA VARMİŞ!

Hər il hələ aprelin 24-nə çox qalmış Türkiyə, eləcə də bütün Türk dünyası bir intizar içində yaşayırdı ki, dünyanın bir nömrəli "vor zakon" dövləti ABŞ-in prezidenti "soyqırım" ifadəsini işlədəcək, yoxsa yox? Gözləyirdik-gözləyirdik, gəcə yatırdıq və nəhayət, eşirdik ki, "soyqırım" deməyib, "böyük fəlakət" deyib rahatlaşdırdı. Və növbəti ilin 24 aprelinə hazırlaşdı.

Bu il də belə oldu. Gözlədik-gözlədik... Və ABŞ-in çiçəyi və həyatı burunda prezident Co Bayden ermənilərin və havadarlarının uydurduğu "soyqırım" kəlməsini işlətdi. Ermənilər sevincdən tökülüşdürlər. Küçələrə, xoşbəxt oldular, sanki ölənləri dirilməmiş.



Baxıram bu məsələ ətrafında müzakirələrə, politoloqların dediklərinə. Yazılır ki, Co Bayden ABŞ-də yaşayan ermənilərdən qorxdu və bu ifadəni işlətdi. Öslində hamımız bilir ki, Co Bayden nə ABŞ-də yaşayan ermənilərin qorxusundan, nə də ümumiyyətlə, Ermənistanı olan məhəbbətindən bu ifadəni işlətməyib. Sadəcə olaraq, bununla son illər Rusiya ilə əlaqələrini möhkəmləndirən Türkiyəyə təzyiqli göstərmək istəyir. Yeməzlər! Türkiyə 30-40 il bundan əvvəl Türkiyə deyil. Nə də sayın Ərdoğan 30-40 il bundan əvvəlki Türkiyənin dövlət başçılarından deyil.

Sayın Ərdoğanın müdrik, uzaqqörən və cəsarətli siyasəti nəticəsində qardaş ölkə artıq dünyada söz sahibidi. Dünyanın özündənəzri dövlətləri Türkiyə ilə razılaşmaq məcburiyyətindədi.

Co Bayden məlum ifadəni işlətməklə Ermənistan və erməni xalqını bir az da batılcağa soxdu. Və həm də bizləri intizardan qurtardı. Vaxtla 40 il bundan öncə Reyhan da bu ifadəni işlətməmişdi və dünya dağılmadı. Daha doğrusu, Türkiyə dağılmadı, daha da möhkəmləndi. İndi Baydenin bu açıqlamasından sonra həm Türkiyə, həm də türk dövlətləri daha möhkəm bir-birlərinə arxa, dayaqla olacaqlar.

Ağdamda Kürd Faxı deyilən bir dostumuz vardı. Belə axmaq seylər eşidəndə həmişə deyirdi:

- Az təfəvüt eliyər!
İndi Baydenin dediği də Türkiyəyə və bizlərə az təfəvüt eləyər.

Şabanın yaxşı bir ifadəsi var: "Obəəə! Dünya varmı!"

İndi obəəə, day bir də diltor-diltor aprelin 24-nü gözləməyəcəyik. Elə biz də rahatlıca.

"26-lar" filminde belə bir yer də var. Şahbazov Bakıya ingilisləri çağırın ermənilərin ağsaqqalına deyir: - Dirsəymi ye!

Səxavət Məmməd

Qarabağ müharibəsi: Birinci mərhələsi ilə ikinci arasında fərqləri



Qarabağ müharibəsinin birinci mərhələsi ilə ikinci arasında fərqlər çoxdur. Onlardan biri də fərdiçilik və kollektivçilikdir. Bəli, birinci müharibədə fərdiçilik çox olub.

Buna səbəb nizami ordunun olmaması, müharibə yeni başlayan özümü müdafiə batalyonlarının yaranması, ürəkli oğlanların öz bildiyi kimi (bu kiçiktmə yox, böyütmə mənasında işlədilir) davranması və digər məsələlər idi. Bu müharibədə isə fərdiçilik son dərəcə az olub.

Bu müharibədə həm də, kollektiv hərəkətin uğurlu. İlk müharibədə fərdiçilik çox olduğu üçün tankı snayperlə partıdanlar, komandirin xəbəri olmadan MTN-dən əmr alan əsgərlər ömrümüzə günümüzə oturmuşdular.

Bu müharibədə isə bağlı fantastikaya ehtiyac yoxdur. Reallıq onsuzda fantastikadır.

Bəziləri yəne fantastika arasında qaçırırlar. Yazırsınız, göstərsiniz, yaxşı edirsiniz, ancaq düz eləmirsiniz.

Bir hərbcinin yaralandıqdan sonra etdikləri barədə danışılır. Hamı "Allah qorusun" yazır. Amin! Özü də bilir ki, fantastikadır, deyir, "Allah qorudu". Qardaşım, Allah qan saxlayan dərman, qon pompalayan orqan deyil. Allah başına gələni ayağına sala bilər. Onda da, Allah saxladı demək olar. Ancaq insan bədəndə qanın həcmi bellidir. Qanın həcminin axıb, qurtarmasına ehtiyac yoxdur. Bəlli miqdarda qan itirdin, ölüm faktı gerçəkləşir. Tibbi elmi var. Azərbaycan səhiyyəsi biabir gündədi deyər, tibb elmini də fantastikaya qurban etməyin.

O gün çox yerdə fantastika danışan birinə dedim ki, incimə, o yara və ondan sonrakı fəaliyyətdən sonra əslində səninin adın şahidlərin siyahısında olmamışdır. Axırda etiraf etdi ki, söhbət elə çıxdı, hamı elə danışdı, mən də, davam etdim. Necə ki, birinci müharibənin iştirakçısı efradə gedən, ona necə deyiblər, elə danışıb etirafını şəxsən mənə etdiyi kimi. Yəni, öz(ləri) də inanıb. Səyənizdə! Fantastika yazıb, çəkəndə tibb elmini unutmayın.



Ermənistan-Azərbaycan, ərəzilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

№ 45 (2226) 27 aprel 2021-ci il



Azərbaycan Respublikasının
Mediannın İnkişafı Agentliyi

ERMƏNİLƏRƏ CANIYANANLIQ EDƏNLƏR

Tarixi gerçəkliyi görmək və yaxud da görüb qəbul etməmək əsl həqiqətdə siyasi kasadlıq və bir az da sərət desək, öz maraqlarını təmin etmək üçün faktı tapdalaşdır. Bu mənada bu gün dünya siyasətinin az qala ana xəttinə çevrilən və mediada da yer alan dünyanı yenidən bölmək istəyi özü ilə birlikdə köhnə və təzə mövzuları da, sualları da yenidən gündəmə gətirir. Təbii ki, bizim üçün bütün dünyada baş verənlər nə qədər maraqlı olsa da, ondan yüz dəfələrlə maraqlı, həm də önəmli olan torpaqlarımızın siyasi diskussiya mövzusunə çevrilməsidir.

Bələ ki, 1988-ci ilin fevralından başlayaraq birbaşa açıq mətbuata çıxarılmış böyük müstəvidə müzakirələrə nədən olmuş Dağlıq Qarabağ problemi (özü də sünü surətdə, özü də bilərəkdən yaradılmış problem - Ə.M.) 44 günlük Böyük Vətən Müharibəmiz də başa çatdı. Görünür, bizim Zəfərimiz, ərəzi bütövlüyümüzü bərpə etməyimiz həmin problemi yaradana-

rin, eləcə də dünyanı yenidən bölmək istəyənlərin ürəyincə olmayıbdı, necə deyirlər, onların işinə yaramayıb. Bax, elə bu səbəbdəndi ki, üçtərəfli bəyandan sonra da maraqlı qüvvələr özlərini probleminin həlledicisi kimi göstərmək istəyənlər, həmçinin ermənipərəst qüvvələr həmin məsələni gündəmə gətirməklə, alovlandırmaqla məşğuldular. Hətta ATƏT-in Minsk qrupu adlı heç nəyə yaramayan bir qurum özünlən son bəyanatı ilə Ermənistanı, ermənipərəst qüvvələrə bir ipucu verib. Bu bəyandan hiss olunur ki, əslində missiyası başa çatmış Minsk qrupu Qafqazdan, regiondan getmək əvəzinə burada daha da möhkəmlənib kök atmaq niyyətindədi.

Təəssüf doğuran həm də budur ki, bu qurumun həmsədri olan dövlətin nümayəndəsi də həmin bəyanata imza atıb. Bir də təəssüf doğuran odur ki, BMT-nin həqiqi üzvləri olan bu üç dövlət Azərbaycanın BMT-yə hansı ərəzi çərçivəsində qəbul olunduğunu sanki unudub və yaxud da bundan heç xəbəri yoxdu.

Bu gün alovlandırmağa çalışdıqları problemin bitdiyini dəfələrlə vurğulayan və ən kəskin şəkildə hər kəsə çatdırılan Azərbaycan prezidenti cənab İlham Əliyev özünlən son televiziya müsahibəsində də bəyan etdi ki, "erməni faşizmi bütün ölkələrdə olmuş faşizmin ən əybəcəridi, ən qəddar faşizmdi. Biz bu müharibədə təkə öz bütövlüyümüzü bərpə etməmişik, biz həm də erməni faşizmini məhv etməmişik. Bu bizim tarixi missiyamızdır - təkə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdu. Bu gün Ermənistanı bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidilər ki, onların başı lazım olarsa istənilən vaxt əziləcəkdir. Biz imkan vermərik ki, erməni faşizmi yenidən baş qaldırsın. Biz imkan verə bilmərik Ermənistan yenə də öz ordusunu hansısa vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsvir etsək, dərhal onu məhv edəcəyik. Bunun hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu milli müdafiədir, milli təhlükəsizlik məsələsidir".

Bəli, yəqin ki, Azərbaycan prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin bu qətiyyətli fikirləri artıq bütün siyasi dairələrə, necə deyirlər, odla oynayanlara məlumdur. Və xüsusilə Ermənistanı Azərbaycanı qarşı yeni savaş açmaq istəyilə, xüsusilə də həmin istəkdən yararlanıb hakimiyyətə gəlmək fikrinə düşmənlərə çatıbdı. Yeni açıq əfirde birbaşa söylənilən bu fikirlər həm də xəbərdarlıqdı. Xüsusilə bu elə bir xəbərdarlıqdı ki, onun ardınca Ali Baş Komandanımızın dediyi kimi, Müzəffər Ordumuz və demir yumruq daya-

nır. Xalqla ordunun, iqtidarla xalqın birliyi həmin o qələbənin təminatçısı olan gücdür. Bu güc hər gün artmaqda, hər gün özünlən göstərməkdədi.

Dünya mediasında, xüsusilə Rusiya telekanallarının erməni mövqeyini işıqlandıran, müdafiə edən verilişlərində Fransanın və digər ölkələrin qəbətədi Ermənistan, Azərbaycan problemi gündəmə nə qədər qalsada, bunun əsas məram və məqsədi təbii ki, siyasi kapital toplamaqdı. Çox təəssüf ki, uydurma erməni soyqırımı və onun tanınması ilə bağlı aparılan siyasi fəaliyyətdə də Türkiyənin və Azərbaycanı nə qədər qaramaq, nə qədər təhdid etmək istəsələr də, gerçəyin qarşısında yalnız boş, mənasız, cəfəng fikirlərdən başqa heç nə çıxara bilmirlər. Çünki həm Türkiyə, həm də Azərbaycan birmənalı şəkildə bəyan edib ki, tarixi faktlar ortadadı. Bstənilən nümayəndə heyəti, komissiya həmin faktlarla tanış ola bilər. Onda kimin genosidi törətdiyini, kimin qətləimçi olduğu ortaya çıxacaq. Eləcə də kimin Qafqaza köçürüldüyü, kimin də Qafqazın köklü xalqı olduğu ortaya çıxacaq. Bu cür konkret və həm də açıq söylənilən fikrin önündə həmişə Ermənistan və onların havadarları bu və ya digər bəhanələrlə yayınmağa çalışırlar. Lakin öz əməllərindən də əl çəkməyiblər.

Erməni məkrinə qarşı aparmağa məcbur olduğumuz informasiya savaşının indiki durumunda Azərbaycanın öne çıxması təbii ki, həm ölkə rəhbərinin, həm də bütövlükdə onun komandasının yürütdüyü siyasətin nəticəsidir. Heç də təsadüfi deyil ki, erməni vandalizminin, erməni barbarlığının nəticəsi olan və bu gün görüntüləri hər kəsin ürəyini ağrıdan işğaldan azad olmuş torpaqlarımızdakı mən-



zərərlər xarici ölkə telekanallarında, yazılı mediasında yayımlandıqca ermənilərə havadarlıq edənlərin sırasında da müəyyən çatlın yaranmasına səbəb olur. Yəni bu, həqiqi qəbul edilənlərin qarşısında konkret bir görüntü olmaqla yanaşı, həm də konkret faktıdır.

İstər Ermənistanı böyük qucaq açmış Fransa, eləcə də onun parlamentini, eləcə də digər dövlətlərin vətəndaşları yayımlanan həmin görüntülərdən açıq şəkildə işləyirlər ki, Azərbaycan ərazisində nələr baş verib, hansı qətləmlər törədilib. Və bu gün də ermənilər həmin vıran qoyduqları ərəziləri yenidən qayıtmaq istəyəndə özlərinin vıran etdikləri yerlərin kime aid olduğunu əməllərilə etiraf ediblər. Bir az da çılpaq ifadə etsək, yeni fikrimizi bir az da geniş şəkildə təqdim etsək, onda belə bir məntiqi sual ortaya çıxır. Və bu sualda dünyanın müxtəlif qitələrində yaşayan, normal düşünmə imkanı olan hər kəsə bir sual doğurur:

-Əgər bu torpaqlar ermənilərindəse, onlar niyə öz torpaqlarını, öz şəhər və kəndlərini Yer üzündən siliblər?

Bəli, doğurdan da məntiqi sualdı. Çünki keçmiş Dağlıq Qarabağ ərəzisi kimi, ermənilərin hələ də təqdim etdiyi Xankəndi, Əsgəran, Ağdərə və digər erməni vətəndaşlarımızın yaşadığı şəhər və kəndləri Azərbaycan Ordusu heç vaxt dağıdıcı silahlarla atəşə tutmur. Ona görə ki, bu şəhərlər, bu kəndlər bu xalqa, yəni Azərbaycana aiddir. Biz özümlə aid olanı düşməndən geri almalıyıq və alacağıq. Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycan xalqı Zəngəzura da qayıdacaq!

Əbülfət MƏDƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDIANNIN İNKİŞAFI AGENTLİYİNİN
MALİYYƏ YARDIMI İLƏ



"Başqa xalqın nümayəndəsinə münasibət fərqlidir"

"Xaricdə oxuyan azərbaycanlılar" rubrikamızın növbəti qonağı Aytan Sabildir.

Bakı şəhərində doğulub. Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər" fakültəsini bitirib. Polşada "Business management" üzrə master təhsili alır. Eyni zamanda İtaliyanın Turin şəhərində Turin Dövlət Universitetində "Business management" üzrə təhsilini davam etdirir.

-BSU-nu bitirdikdən sonra hansı zərurət xaricdə təhsil almaq istəyi yaratdı?

- 2015-ci ildə Polşada olan bir xoşa gəlməz söhbət sayəsində Avropada təhsil almaq istəyini yaranı. Həmin ili ailəmdən uzaq qala bilmədiyimə görə 3 ay sonra vətənə qayıtdım. Amma yenidən 4 il sonra istəyimə nail oldum.

- Polşa seçiminizin xüsusi meyarları var, yoxsa daha rahat idi orada təhsil almaq?

- Xüsusilə səbəb olmasa da ailə üzvlərimin buraya köçməsi və burda yaşaması mənim kimi sentimental insana dəstək olmuş oldu.

- Eyni zamanda İtaliyada da təhsil alırsınız. Bu necə oldu?

- Polşa universitetində qiymətlərim yüksək olduğu üçün koordinatorem Erasmus proqramına müraciət etməyimi istədi. Mən də qəbul etdim. Müraciətdən sonra müsahibəni keçdikdən sonra ölkə olaraq İtalya və məşhur "Business universiteti" sayılan Turin Dövlət Universitetini seçməyi qərara aldım.

Master təhsilimin son semestri olduğuna görə Polşadakı dərslərimi də paralel şəkildə keçməyə qərar verdim.

Bələliklə, gecikmə olmadan magistr təhsilimi bu il tamamlamış olacam.

- Paralel təhsil almaq mümkündür? Həm Polşa, həm İtaliyada. Həm də bunlar bir-birinə mane olub sizə çətinlik yaratmır?

- Ümumiyyətlə paralel təhsil al-



maq mümkündür. Avropada tələbənin seçiminə əsasən həftə sonları təhsil almaq olur. Bir universitetdə həftə içi, digər universitetdə isə həftə sonu təhsil almış olur. Hal hazırkı pandemiya vəziyyəti ilə əlaqədar dərslər online keçirildiyinə görə bu daha rahatdır. Çətinlik sadəcə istirahət üçün vaxt baxımından olur. Dərslər, periodik imtahanlar, layihələr sayəsində istirahət etmək olmur.

kimi çoxşülu xalqdır. İtalyanlar mənə görə Avropanın qafqazlılarıdır.

İtalyanlar Avropanın qafqazlılarıdır

-İtalyanlar mədəniyyət, mətbəx baxımından bizə çox yaxındırlar.

- İtalya dediyim kimi bizə nisbətən yaxındır. Amma tam olaraq deyil. Mətbəxinə gəldikdə isə uyğunluğumuz çoxdur. Dünyanın harasına getsəm də Azərbaycan mətbəxi öz sözünü deyir.

- Bu ölkələrdən sonra Türkiyədə hansısa planlarınız olduğunu söylədiniz. Hansısa qərb ölkəsinə deyil, şərq-Türkiyəyə yönəlmək...

- Türkiyədə üç aylıq təcrübə keçəcəyəm. Əlbəttə ki, uyğun bir şirkət tapsam. Seçim isə tamamilə iki ilin yorğunluğunu çıxarmaqdır. Həm də ailəmin rahatlıqla mənə girməyə gəlməsi üçündür.

- Xarici ölkələrdə təhsil alanlara Azərbaycanda maraqlı digərlərdən daha çoxdu. Azərbaycanda gəlib çalışmaq fikriniz varmı?

- Hal-hazırkı vəziyyət düzəlsə, normal şərtlər altında gəlib çalışaram. Xüsusilə də işğaldan azad edilmiş torpaqlarda. Avropada 8 saat işləyib burdan 4-5 qat artıq

əmək haqqı alıram. Hələ nəzərə almaq lazımdır ki, orada çalışarkən hər hansı təcrübəm olmayıb. Təcrübə artıqca əmək haqqı da artır. Bunu qoyub, Azərbaycanda çalışmaq istəmərim.

- Bu ölkələrdə təhsil sistemində hansı diqqətinizi çəkməyə çalışırsınız, bizi də təbii olubsa, təhsil sistemində uğur qazana bilərik?

- Təhsil sistemində ilk diqqətimi çəkmə dərslərin həftə sonları keçirilməsi olub. Bələliklə, təhsil alanlar işləmək də olur. Bundan əlavə tələbənin dərslərdə iştirak etməsi məcburi deyil. Dərslərdə isə bizdəki kimi çıx dərslərini danış deyən olmur. Bütün öyrəndiklərinizi layihələrdə, imtahanlarda nümayiş etdirirsiniz.

Bizdə isə hər şey məcburi olur tələbə üçün. Məcburiyyətlə nəse əldə etmək bir müddətlik olur. Bələki bunu aradan qaldırsalar oxumaq istəyənlərin sayı daha da artır.

- Nisbətə daha çox azərbaycanlı kişilərin qərbli xanımlarla evləndiyini görürük. Halbuki, burada xanımlar adətən tənqid edirlər ki, kişilərimiz çağdaş dünyadan, qərbdən yaşam və s. yanaşmalara görə geri qalır. Amma dediyimi diqqətə alandasa tam əksini görürük.

- Qərbli xanımla ailə quran azərbaycanlı kişilərin sayı ona görə çoxdur ki, Avropaya gədənlərin sayında kişilər çoxluq təşkil edir. Həm bu evliliklərin hamısı sevgi üzərində qurulur. Əsasən yaşamaq və vətəndaşlıq almaq üçün. Günümüzün realığıdır ki, hər ailə qızına o şansı vermərik ki, gedib Avropada yaşasın və təhsil alsın. Xanımlarımız bəzən həm şərq, həm də qərb qadınının haqqını eyni anda tələb edir. İstisna deyil ki, kişilərimiz də bu təzadı yaşayır.

Söhbətəşdi:
Emin Piri

Az deyil, Faiqlə son dəfə görüşdüyümüz, zaman onun 30, mənim 28 yaşım vardı. Aradan tam 20 il keçir - bir igrdin ömrüdür. Mənsiz 20 ad günü olub. Bir də bu 20 ad günü mərasiminin arasındakı 12 ayları hesabla... Nə yediyindən, nə içdiyindən xəbərsiz olmuşam. Amma bu illər ərzində nələr düşündüyünü şərləri, yazıları xalqa verib...

Faiqim, Salamım, Vasifim... gəlir yadıma

Bilmirəm nədəndir, ancaq "Azərbaycan" deyiləndə ağıma ilk gələn iki üç addan biri də Faiqdır. Əmin, bibim, xalam, dayım



masdır. Özünlən tanyanlar - başqalarını tanımaq üçün orincəklik etməyənlərdir, başqalarını olduqları kimi qəbul edənlərdir də.

Bu zülmü bir iş ancaq elə dünyamızı gözəlləşdirənlər də özünlən tanyib başqalarını sevrək tanyanlardır. Onların alınlarına

Dostuna yarasını göstərir kimi

Sən ürək içişisən, ürək sairisən, Faiqim. "Fikir sairleri" marağının uzağındadırlar. Onlar Paris gecələrində bir almanın ağıma gələnini, yaxud da Madaqasqar yarımadəsindəki bir balağının dəniz haqqında 50 illik təcrübəsinin məhsulu olan özdəyişi İngiliscə oxuduqdan sonra ana dilə mızılara döşəyib millətə sırayarlar. Sən onlardan olmadın. Sən özünlən özünlən tanyıya bildiyin qədər, "dostuna yarasını göstərən" birinin səmimiyyəti ilə yazdın... Əşqin müqəddəsliyinə zərər verməkdən qorxub "sevirim" kalməsinə dilə gətirməkdən çəki-

Mənim üçün "Faiq kimi olmaq" insan olmaqdır

uşaqlarımdan qabaq 20 ilin o tanyındakı fikirləri gözəli cavan üzünə heç yarasmayan Faiqim, Salamım, Vasifim... gəlir yadıma. "Şair dostların" deyib "şair" epitetiylə adlarını üstünə kölgə düşürmək istəmişim. Bəzi insanlar epitetlərin kölgəsi altında yaşayar, bəziləri də epitetlərə mənə qazandırar, anlam yüklərlər. Bir insani məziyyəti daha yalın və başa düşülür şəkildə anlamaq üçün "məsələn filankəs kimi", deyirik. Birinə dostcanlı, istiqanlı, səmimi olmaq öyüdü verdiyimizdə, dadıma "Faiq" adı yetişir. "Faiq kimi məsələm" deyərəm. Bu da Faiqi tanımayan gənc yoldaşa onu tanımaq, xatirələrimin təzələmək üçün bir fürsət olar.

Mənim üçün "Faiq kimi olmaq" insan olmaqdır

Xıltsız, tortasız, çöküntüsüz ürək Faiqdakı ürəkdir. "Mən uşaq vaxtımdan istiqanlıyam, qəmlə anlaşıraq, doğmalışıraq..." deyən Faiq Balabəyli, özünlən tanyan nadir insanlardandır. Bələki də yaşadığı keşməkeşlərin əsas səbəbi də özünlən bilməsədir, tany-

yazılan baxtın hərləri çətin oxunsada ("Alınma baxtım yazdın, hərlin tanımaq olmur" - F.B.) ürklərindən daşan insan eşqi koduzdur, şifirsəzdir - hər kəlməsinin birinci şifirini bələ hecalamadan oxuya bilər. ... Bax Faiq, obrazlı sözlər axtarmam.

Sən 20 ildə sairlər və şərlər haqqında tək birçə dəfə yazmışdın. Şərləri dillər əzbəri, "Və mən şairəm, Namus işçisiyəm yəni, Ürək işçisi, Qorxusuz, bazarlıqsız, Kül ələnəm..." deyən Diyarbəkirli Ahmet Arif (1927-1991) haqqındaydı. İkinci bir namus və ürək işçisi haqqında da üç-beş kəlmə yazmaq bu gün qismət oldu.

... Bax Faiq, indi qələmi kağız üstündə gəzdirdəndə obrazlı sözlər axtarmıram. Buna nə sənin, nə də mənim ehtiyacımız yoxdur. Bir şair haqqında "şair kimi" də yazmaq istəmirəm. Ancaq hər kəlməni oxşaya-oxşaya, seve-sevə, sığallaya-sığallaya yazıram.

Bilirsən niyə? Çünki sənin yazdığın hər söz, qurduğun hər cümlə "Bir qız uşağının göz yaş kimi" andır. (A.Arif) ləka düşürməkdən qorxuram.

Bilirsən ki, sənin cavanlıq şərlərinin oxunu əzbərdən də əlimə keçdikcə oxudum. Ancaq ömrünün ikinci baharına qədəm quydun bu gün şərlərdən, yazılardan deyil, səndən bəhs etmək istədim, səni ancaq yazılarda tanyanların bilmədikləri şeylərdən... Doğrusu da buydu. Allahımdan arzum, "köhnə ağırlarının baş qaldırmaması" (F.B) və təzə ümüdlərin 50 il sonra da bələdçin olmasındı.

Həjar Şamiləoğlu
Qırğıstan, Bişkek



"Gəncə Tekstil" ASC		VÖEN		230004491					
Maliyyə Durumu Haqqında Hesabat									
Azərbaycan manatı ilə			Məcmu Gəlirlər Haqqında Hesabat						
Maddənin №-si	Qeyd	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il	Maddənin №-si	Qeyd	2020-ci il	2019-cu il		
Aktivlər				60	Əsas əməliyyat gəliri	20	854647,07	502710,02	
1 Uzunmüddətli aktivlər		1101526,76	1083444,10	70	Satışın maya dəyəri	24	1231226,15	837239,84	
11 Torpaq, tikili və avadanlıqlar	111-112+113	642618,95	624536,29		Ümumi mənfəət		-376579,08	-334529,82	
12 Qeyri-maddi aktivlər	101-102	0,00	0,00	61	Sair əməliyyat gəlirləri	21	79814,89	92110,55	
17 Uzunmüddətli debitor borclar	17X	458907,81	458907,81	72	İnzibati xərclər	25			
19 İnvestisiyalar	19X				Əməliyyat (zərəri)		-296764,19	-242419,27	
CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR		1101526,76	1083444,10	63	Maliyyə gəliri	22	x	x	
2 Qısamüddətli aktivlər		1953503,11	1877443,64	75	Maliyyə xərcləri	27			
20 Ehtiyatlar	20X-208	920948,75	841493,25		Fövqpladə gəlirlər	23			
21 Qısamüddətli debitor borclar	21X-218	549096,69	673376,24		Fövqpladə xərclər	26			
					Vergitutmadan əvvəl mənfəət (zərəri)		-296764,19	-242419,27	
22 Pul vəsaitləri və onlara ehtiyatlar	22X	3388,22	814,20	90	Mənfəət vergisi	28	0,00	0,00	
23 Sair qısamüddətli maliyyə	23X-235	239504,05	121794,55		Hesabat dövründə xalis mənfəət (zərəri)				
24 Sair qısamüddətli aktivlər	24X	239965,40	239965,40	80	Mənfəət (zərəri)		x(x)	x(x)	
CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR		1953503,11	1877443,64		Mənfəətdə iştirak payı				
CƏMI AKTİVLƏR		3055029,87	2960887,74		Sahmdarların payı		-296764,19	-242419,27	
KAPİTAL					Azlıqların payı		x	x	
30 Ödənilmiş nominal (nizama uyğun)	301-302	535142,00	535142,00		Sahmdarların payına düşən bir səhmin mənfəəti				
31 Kapital ehtiyatları	31X				bir səhmin əsas mənfəəti	29			
34 Bölişdürülməmiş mənfəət	34X-344	-7203663,19	-6906899,10		Rəhbər		Baş mühasib		
CƏMI KAPİTAL		-6668521,19	-6371757,10		KAPİTALDA DƏYİŞİKLƏR HESABATI				
ÖHDƏLİKLƏR					Azərbaycan manatı ilə				
4 Uzunmüddətli öhdəliklər		616537,67	616537,67		Qeyd	Nizamnəmə	Kapital ehtiyatları	Bölişdürülməmiş mənfəət	Cəmi Kapital
42 Təxirə salınmış vergi öhdəlikləri	42X				1 yanvar 2020 tarixə qalıq	535142	-6906899,1	-6371757,1	
43 Uzunmüddətli kreditör borclar	43X								
44 Sair uzunmüddətli öhdəliklər	44X	616537,67	616537,67						
CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR		616537,67	616537,67		Mülkiyyətçilərin karitə qoyuluşları	19			
5 Qısamüddətli öhdəliklər		9107013,39	8716107,17		Elan edilmiş dividendlər				
					1 yanvar 2020 tarixə qalıq	535142,00	0	-6906899,1	-6371757,10
					2020-ci il üzrə xalis mənfəət/zərəri			-296764,19	-296764,19
52 Vergi və sair məcburi ödəmələr	52X	871876,42	856216,68		Mülkiyyətçilərin karitə qoyuluşları	19			
53 Qısamüddətli kreditör borclar	53X	222159,87	227398,00		Təsisişin borcunun əvəzləndirilməsi				
54 Sair qısamüddətli öhdəliklər	54X	801297,11	763249,49		Elan edilmiş dividendlər				
CƏMI QISAMÜDDƏTLI ÖHDƏLİKLƏR		9107013,39	8716107,17		31 dekabr 2020 tarixə qalıq	535142,00	0,00	-7203663,29	-6668521,29
CƏMI ÖHDƏLİKLƏR		9107013,39	8716107,17						
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		3055029,87	2960887,74						
Rəhbər	Baş mühasib			Rəhbər	Baş mühasib				

Dəliməmmədli-kəndkimyətəchizat ASC		VÖEN		6100051401						
Maliyyə Durumu Haqqında Hesabat										
Azərbaycan manatı ilə			Məcmu Gəlirlər Haqqında Hesabat							
Maddənin №-si	Qeyd	31 dekabr 2019-cu il	31 dekabr 2019-cu il	Maddənin №-si	Qeyd	2020-ci il	2019-cu il			
Aktivlər				60	Əsas əməliyyat gəliri	20	2185166	3385597		
1 Uzunmüddətli aktivlər		212532,00	234159,00	70	Satışın maya dəyəri	24	1705540,65	2494601		
11 Torpaq, tikili və avadanlıqlar	111-112+113	212532,00	234159,00		Ümumi mənfəət		479625,35	890996,00		
12 Qeyri-maddi aktivlər	101-102			61	Sair əməliyyat gəlirləri	21				
17 Uzunmüddətli debitor borclar	17X			72	İnzibati xərclər	25	2731,65	2614,55		
19 İnvestisiyalar	19X				Əməliyyat (zərəri)		476893,70	888381,45		
CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR		212532,00	234159,00	63	Maliyyə gəliri	22	x	x		
2 Qısamüddətli aktivlər		1888102,65	1487005,50	75	Maliyyə xərcləri	27				
20 Ehtiyatlar	20X-208	526937,15	11865,00		Fövqpladə gəlirlər	23				
21 Qısamüddətli debitor borclar	21X-218	881690,34	879436,34		Fövqpladə xərclər	26				
					Vergitutmadan əvvəl mənfəət (zərəri)		476893,70	888381,45		
22 Pul vəsaitləri və onlara ehtiyatlar	22X	6492,71	122721,71	90	Mənfəət vergisi	28	95378,74	177676,29		
23 Sair qısamüddətli maliyyə	23X-235				Hesabat dövründə xalis mənfəət (zərəri)					
24 Sair qısamüddətli aktivlər	24X	472982,45	472982,45	80	Mənfəət (zərəri)		x(x)	x(x)		
CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR		2100634,65	1721164,50		Mənfəətdə iştirak payı					
CƏMI AKTİVLƏR		2100634,65	1721164,50		Sahmdarların payı		381514,96	710705,16		
KAPİTAL					Azlıqların payı		x	x		
30 Ödənilmiş nominal (nizama uyğun)	301-302	217890,00	217890,00		Sahmdarların payına düşən bir səhmin mənfəəti					
31 Kapital ehtiyatları	31X	243610,00	243610,00		bir səhmin əsas mənfəəti	29	3,50	6,52		
34 Bölişdürülməmiş mənfəət	34X-344	1384852,12	1003337,16		Rəhbər		Baş mühasib			
CƏMI KAPİTAL		1846352,12	1464837,16		KAPİTALDA DƏYİŞİKLƏR HESABATI					
ÖHDƏLİKLƏR					Azərbaycan manatı ilə					
4 Uzunmüddətli öhdəliklər		0,00	0,00		Qeyd	Nizamnəmə	Kapital ehtiyatları	Bölişdürülməmiş mənfəət	Cəmi Kapital	
42 Təxirə salınmış vergi öhdəlikləri	42X									
43 Uzunmüddətli kreditör borclar	43X									
44 Sair uzunmüddətli öhdəliklər	44X									
CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR		0,00	0,00		Mülkiyyətçilərin karitə qoyuluşları	19				
5 Qısamüddətli öhdəliklər		254282,53	256327,34		Xərclərin bağlanması					
52 Vergi və sair məcburi ödəmələr	52X		101358,00							
53 Qısamüddətli kreditör borclar	53X	99313,19			31 dekabr 2019 tarixə qalıq	19	217890,00	243610,00	1003337,16	1464837,16
54 Sair qısamüddətli öhdəliklər	54X	154969,34	154969,34		2020-ci il üzrə xalis mənfəət				381514,96	381514,96
CƏMI QISAMÜDDƏTLI ÖHDƏLİKLƏR		254282,53	256327,34							
CƏMI ÖHDƏLİKLƏR		254282,53	256327,34							
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		2100634,65	1721164,50							

Təxminən 30 milyon insanın qatili olaraq tanınan, dünyanın ən güclü qitəsi Avropada aranı qarışdırən, tarixə gəlib-gətmis ən cani adam. Kın, nifrət kimi hissələri tanımaq üçün onun gözlərinə baxmaq kifayət idi.

Rəssam olmaq arzusu ilə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin Akademiyaya tələfəndən ona rəssamlığa yararsız olması izahatı ilə iki dəfə rədd cavabı verilir. Və bundan sonra başlayan "yehudi ələhydarlığı" siyasəti gücünü əldə etdikdən sonra "yehudi düşmənliliyi"ne çevrildi. Qadın düşmənliliyi, insanların heyrətini kimi istifadə olunduğu təcürbələr, qaz otaqları, aclıq, II Dünya Müharibəsi, Almanları ali irq görməsi və s.

10 illik gizli sevgi, öləndə belə görünüşünə diqqət edən Eva

hazırlayan, afişalarını asan, eyni zaman da Hitlerin şəxsi fotoqrafı idi. Elə o böyük qarşılaşma da burada yaşandı.

İşlərin durğun, heç kimin gəlib-gətmədiyi dövrdə Eva özünün yeni çıxan fotolarına baxırdı. İçəri bir adam girdi, bəstəboy, amma əzəmətli görünən, qərribə tərzli olan, saçları başının solundan ayrılıb sağa, Hitlerin qollarında oyanmamaq ona əzab verir, onsuz yaşamayacağını düşündü.



ğına doğru daranmış fərqli görünən biri idi.

Eva ilk baxışda bu adama vurulmuşdu. Hitlerin də bir neçə görüşdən sonra ondan xoşu gəlmiş və onu evinə dəvət etmişdi. Əvvəlcə bu təklifə soyuq davranan Eva, sonra Hitlerin cazibəsinə dözməyib təklifi qəbul etmişdi. Amma Nazi Partiyasının gündən-günə yüksəldiyi bir dövrdə gecələri qadınlarla keçirməyə vaxt yox idi.

Miting etmək üçün

bir gün içində bir çox şəhər dəyişdirən Hitler Eva ilə maraqlanmış və bu vəziyyəti Evanın qışqanmasına yol açmışdı. İnsanın işinə bu qədər aşiq olması Eva-

nüvə atasının silahıyla özünə qəsd etməyə çalışsa da, alınmış. Məqsədi özünü öldürmək olsa da, bu hərəkətilə Hitlerin diqqətini çəkmişdi. Hitler artıq onunla tez-tez vaxt keçirir, ona bahalı hədiyyələr alır, mitinqlərə gətirdiyi şəhərlərə onu da yanında aparırdı.

Nazi Almaniya'sının hökm sürdüyü illərdə qadınların iş həyatından uzaqlaşdırılaraq sadəcə uşaq doğmağa yönəldildiyi bu dövrdə Eva var-dövlət içində yaşayırdı, özünə bahalı qumaşlardan geyimlər tikdirir, zinət əşyalarını evdə olduğu zaman da barmaqclarından çıxartmırdı. Xüsusən onun üçün işləyən dördüncü Evanın zövqünü oxşamaq üçün çalışır, gündə yeddi paltar dəyişdirən Evanın xidmətində dururdular. Bu ərafədə sevgilisi yəhudiləri

ölüm düşüncələrinə göndərirdi, xalqın işsizlikdən ölməsinə izn verirdi, Almaniyanı göz görə-görə müharibəyə sürükləyirdi. O isə qulaqlarını tıxayırdı, onu xəbərdar edən insanlara əhəmiyyət vermirdi. Heç vaxt nə siyasətə maraqlanmadı, nə də Hitlerin yəhudilərə qarşı etdiklərini tam olaraq bildi. Halbuki Hitler öz katibəsinə Evanın təmiz alman olub-olmadığını yoxlamağı tapşırırdı. Yeni əgər Eva alman çıxmasaydı, o da ölüm düşüncələrində ölməyə məhkum olacaqdı.

Bir müddət sonra

yənə Hitlerin ona qarşı diqqətinin azaldığını görəndə Eva köhnə fəndinə el atıb ikinci dəfə intihara cəhd etdi. Bu vəziyyət onun ailəsinə çox narahət etmişdi. Mühafizəkar, amma qatı alman milliyətçisi olan atası bir mitinq ərafında Hitlerə heyran qalmışdı. Təsiri çıxışı, bədən dili və alman üstünlüyünü aşılaraq ideologiyası Hitleri yaxşı bir kürekəyə çevirmişdi. Aralarında heç bir problem qalmamış, ikinci intiharın ardınca Hitlerin sevgisini, diqqətini qazanmışdı. Amma aralarındakı münasibətdən heç kimin xəbəri yox idi. Hitler onu hər yerdə katibəsi kimi aparırdı. Eva sadəcə xanım Eva Hitler idi, bu sevgidən alman xalqının xəbəri olmamalı idi. Çünki Hitler özünü tamamilə alman xalqına həsr etmiş bir fədai olaraq bilirməli idi.

29 aprel, 1945-ci il, müharibədə məğlubiyətdən qaça bilməyən alman ordusu Berlinə qədər geri çəkilməmişdi.

Qızıl Ordu paytaxtı dayanmadan bombalayır, daş üstündə daş buraxmırdı. Bir adamın başlatdığı və milyonlarla insanın öldüyü bir müharibə bəliq son anlarında, hətta son saatlarında idi.

Hitler düşüdüğü vəziyyətdən çıxış yolu arayırdı, Eva isə onunla evlənməyini, bir ömür xoşbəxt yaşayacağını xəyal edirdi.

Qızıl Ordu Berlini bombalayır, yerdən 8 metr aşağıda isə toy hazırlıqları gedirdi. Hətta nikah məmuru belə tapmışdı. Yeməklər hazırlandı, şampanlar açıldı, ölüm düşüncələrində ölən yəhudilərin üstündən yığılan zinət əşyalarının içindən çıxan aliansları barmaqclarına taxıb Qızıl Ordunun cəmi-cümü bir neçə kilometr yaxınlığında evləndilər. Təpələre yağın bombalar sığınacağı divarlarını silkləyir, boyalar qopub yerə tökülür, piano, skripka və bomba səslərinin müşayiətilə rəqs edirdilər.

Hitler hələ də sakit və düşüncəli olmasına rağmen Eva necə lazımı dəstəyə bənzərliyi və ətrafa gülüş səpəyirdi. Çünki o, ən böyük xəyalını gerçəkləşdirmişdi.

Sonrakı naharda artıq Qızıl Ordu sığınacağı qapılarına qədər gəlmişdi. Yeməkdən sonra əri ilə otaqlarına getdilər. Təxminən 8 dəqiqə sonra silah səsi eşidildi. Adamlar otağa girən zaman gözəl bir yuxudaymış kimi görünən Evanı və özünü başından vuran Hitleri gördülər. Görünüşünün pozulmasını istəməyən Eva sadəcə zəhərli dərman içmişdi, Hitler isə həm dərman içmişdi, həm də özünü silahla vurmışdu. Vəsiyyətləri təkcə cəsədlərini yandırılması idi.

Cəsədləri sığınacağı gizli baxçasında tez-bazar yandırılaraq vəsiyyətləri yerinə yetirildi.

Hitler həyatının sonunadək Evaya dəfələrlə xəyanət etdi. Bunların arasında ən diqqət çəkənlərdən biri alman müğənni və aktrisa Renata Müller idi.

Renata Hitlerin onu zorlamağa məcbur etdiyini demişdi. Lakin istəyi bununla bitməyən Hitler qadını onu süyüşlərlə təhqir etməyə və qamçılamağa məcbur etmişdi. Bu iddianın nə qədər həqiqət olduğu bəlli olmasa da, Renatanın da taleyi Hitlerin həyatındakı digər qadınlar kimi oldu. 1937-ci ildə özünü pancərədən ataraq intihar etdi.

Hitler necə bir sonluq düşünürdü, bilirmir, amma bir şey dəqiqdir ki, Eva on illik sevgi həyatında ən xoşbəxt bir neçə saatını yaşayıb ölmüşdü. Ona "qızıl qafəsə yaşayan qadın" deyirdilər. Gizli bir sevginin pərdəarxası, sağlığından heç vaxt bilinməyən "birinci xanım".



Mahir ən sürətli het-trik müəllifi oldu

Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb.

Qol.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu ən sürətli het-trik müəllifi olub.

O, Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə səfər oyununda (5:0) 3 dəqiqəyə üç qol vurub. Mahir 88, 89 və 90-cü dəqiqələrdə fərqlənib.

Emreli bununla da Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordunu yeniləyib. O, 2005/06 mövsümünün 2006-cı il martın 11-də keçirilən matçında fərqlənib. Nəbiyev "Neftçi"nin MOIK-lə ev görüşündə (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.

Qeyd edək ki, 2018/19 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.

"Elşad İnşaat" MMC-nin möhürü itdiyi üçün etibarsız sayılır.

<p>Təsisiç və baş məsləhətçi: Aqil ABBAS</p> <p>Baş redaktor: İradə TUNCAV</p>	<p>Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində yığılıb səhifələnməsi və "Son dakika" MMC Nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.</p> <p>Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.</p>	<p>KAPİTAL Bankın 1 saylı Nəsimi rayon filialı. kod: 200112 h/h VÖEN 9900003611 Müxbir hesab: AZ37NABZ01350100000000001944 S.W.I.F.T. Bik: AIBAZ 2x hesab N: AZ42AIB3807001944110045111 VÖEN: 1300456161 İndeks:0107 Qeydiyyat nömrəsi 100</p>	<p>Ünvan: Bakı AZ.1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə. Telefon: 538-05-50, 538-51-31, 434-55-98 Faks: 539-80-26 adaletqezeti@rambler.ru adaletqezeti@mail.ru, adaletqezeti@box.az</p>	<p>Tiraj: 2000 Sifariş: 89 Çapa imzalanmışdır: 26.04.2021</p>
--	--	---	---	---